

10

2021

ISSN-0207-4710

GÖYƏRÇİN



RAFIQ YUSIFOĞLU

PAYIZDA XARI BÜLBÜL

Xarı bülbül güc alıb,
Şəhidlərin qanından.
O, torpağın altında
Əsir həyəcanından...

Nə olsun ki, payızdır,
Öndən qarlı qış gəlir.
Torpaqdan baş qaldırmaq
Ona yaman xoş gəlir.

Xarı bülbül elə bil
Şipşırın yuxu görür...
Doğma əllər çəmənə
Uzanıb, onu dərir...

Ulduzlar gəl-gəl deyir,
Göyün yeddi qatından.
Doğma hənir eşidib,
Boylanır yer altından...

Xarı bülbül kövrəlib,
Xarı bülbül dolubdur.
İndi o, əsgərlərin
Talismani olubdur...

Dartınır, qurcalanır,
Ürəyi tir-tir əsir.
O, doğma insanların
Görüşünə tələsir...

YERİN SÖZÜ

Öz yerimi bilirəm,
Yerəm,
Yerəm,
Yerəm mən.
Verilən suallara
Gərək cavab verəm mən...

İnsan danışan zaman
Gərək bir az düşüne...
"Mən qadirəm", - söyləyib,
Çox döyməyə dösünə.

Yerlə Goy arasında
Sən özünü azca öy...
Kainat çox böyükdür:
Zəmin - Yer,
Asiman - Göy...


Mən də Goy övladıyam,
Sözlərim deyil hədər...
Fərqimiz böyükse də,
Zəmin - Asiman qədər...

"Goy boşluqdur" deyənin
Mat qalmışam sözüne.
Gündüz Günəş, gecə Ay
Görünmürmü gözüne?

Kim bilir şəfəq saçan
Ulduzların sayını?
Kimdir nizama düzən
Kometlər alayını?

Sonsuzluq məkanına
Gərək səma, göy deyəm!
Adım Yer olsa belə,
Mən özüm də göydəyəm...

İnsanlara bəxşidi
Bu dünyanın hər günü...
Yalnız Yaradan bilər
Yerin, Göyün fərqini...



BU PAYIZ HAVASINDA

Yağış yağır alnıma,
Yağış yağır üzümə.
Bu payız havasında
Yer tapmiram özümə...

Vaxtsız solan qonçelər
Ürəyimi ağrıdır...
Mühəribə ürəkdən
Silinmeyən ağrıdır...

Şəhidlər çevriliblər
İsaq-Musaq quşuna!
Yağan yağış qarışır
Gözlərimin yaşına...

Nur cöhrəli igidlər
Sanmayın ki, söndülər.
Vətənin damarında
Təzə qana döndülər...

Yaramızın üstünə
Səpilən duz oldular.
Başımızın üstündə
Təzə ulduz oldular...

Xəzan yarpaqları tək
Uçub ruh aləminə,
Onlar səpələndilər
Vətənin qədəminə...

Yağış yağır alnıma,
Yağış yağır üzümə.
Bu payız havasında
Yer tapmiram özümə...

TƏK AĞAC

Bir zaman evimizin
Önündəki yamacda
Bir tək ağac görmüşdüm, -
Tək darixir ağac da...

Kölgəsində görsək də,
Hərdən qoyun-quzunu,
O, tək-tənha qalmışdı
Aylar, illər uzunu...

Həmişə tək qalandı
Tək ağacı düşündüm.
İçimi sazaq kəsdi,
Tənhalıqdan üzüdüm...

Gözlərimin önündən
Keçdi düzələr, yamaclar.
Düşündüm ki, xoşbəxti
Meşədəki ağaclar...

Qışda küləkdən, yayda
Qoruyacam quraqdan.
Fərəhlə baxacağam
Mən onlara qıraqdan...

Doğma hənir eşidib,
Sevinəcək yal-yamac.
Daha darixmayacaq
Tənhalıqdan tək ağac...

Döne bilsəm kəndimə,
Özümə ev tikəcəm.
Tənha qalan ağacın
Önündə diz çökəcəm.

Əlim sıgal çəkəcək
Düyülü gövdəsinə.
Kövrəlib hay verəcək
Ürəyimin səsinə...

Tək ağacın yanında
Təzə ağac əkəcəm.
Göz yaşımıla suvarıb,
Hər nazını çəkəcəm...

Doğma hənir eşidib,
Sevinəcək yal-yamac.
Daha darixmayacaq
Tənhalıqdan tək ağac...

TÜLKÜ ŞİRİ NECƏ ALDATDI

(Ərəb xalq nağılı)

Bir axşam acliq hiss edən Tulkü yuvasından çıxdı və qida axtarmaq məqsədiylə meşədə gəzməyə başladı. O nə qədər axtardısa, yeməyə bir şey tapa bilmədi. Bir tərəfdən acliq, digər tərəfdən yorğunluq onu lap taqətdən salmışdı.

Tulkü dünənki uğursuz gününü və onu dadlı yeməkdən mərhum edən Şiri nifrətə xatırladı. Əslində hər şey əla idi. Tulkü kəndə girib bir kök ördək tutmuşdu. Elə qaçmaq istəyirdi ki, Şirin qəzəbli nərəsini eşitdi və qorxudan ovunu buraxıb qaçmalı oldu.

Tulkü dünənki uğursuz günü xatırlayıb düşünürdü ki, mərdimazar Şir olmasaydı, o, dadlı nahar eləyə bilər, bu gün də acyalavac çöllərə düşməzdi.

Tulkü o qədər qəzəbli idi ki, hara getdiyinin də fərqində deyildi. Bir az getməmişdi ki, Şir onun qarşısına çıxdı. Tulkü canının qorxusundan tir-tir əsməyə başladı, ancaq tez özünü cəmləşdirib qışkırdı:

-Ay ağılsız Şir, nə dayanmışan, qaç, indicə firtına başlayacaq.

Şir özünü sindirmədi:

-Sən öz dərdini çek. Firtına mən ağırlıqda Şirə neyləyə bilər?

-Bəs sən güclü külək əsəndə ondan necə qorunacaqsan?

-Burda çətin nə var ki! Gördüm ki, qasırğa başladı, tez yerə uzanacam.

-Özünü aldatma, bunun xeyri olmayacaq.

-Görsəm ki, məsələ çətinləşdi, bu nəhəng ağacdan yapışacağam. Qoy nə

qədər isteyir, əssin!

-Yox, bunun da faydası olmayacaq. Qasırğa bir neçə gün davam edəcək, yorulub pəncənizi ağacdan ayırmalı olacaqsınız.

Şir bir az qorxdu və Tulküdən soruşdu:

-Bəs onda mən nə edim?

-İstəyirsən, gel səni ağaca bağlayım. Külək nə qədər əssə də səni apara bilməsin.

Aslan çar-naçar razılaşdı. Tulkünün onu ağaca bağlamasına icazə verdi.

Şiri taplığı kəndirlə ağaca bərk-bərk sariyan Tulkü kənara çəkilib bir daşın üstündə çömbəldi ki, dincini alsın. Onun arxayınlığı Aslanı təəccübəndirdi:

-Bəs sən özünü niyə ağaca sarımsan?

Tulkü sakitcə cavab verdi:

-Ona görə ki, firtına olmayıacaq.

Aldadıldığını bilən Şir qəzəble nərə çekdi. Onun səsinə bütün heyvanlar toplaşdırılar. Onlar bir ağaca sarılmış qəzəbli Şirə, bir də rahatca, özündən razı halda şöngüyb dincələn Tulküyə baxdılar. Təəccübənən heyvanlar bunun nə demək olduğunu soruştular.

Tulkü əhvalatı onlara danışdı. Dedi ki, dünən məni halalca ovumdan məhrum edən Şiri cəzalandırmışam. Qoy indən belə güclülər zəifləri incitməsinlər.

Heyvanlar qorxu içində bir ağaca bağlanmış nəhəng Şirə, bir də hiyləgər Tulküyə baxdılar. Qorxudan bir söz deməsələr də, ürəklərində Tulküyə haqq qazandırdılar.



Tərcümə edəni: R.Y. Əliyev